

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

060201 Dilşünaslıq (Türkologiya) ixtisası üzrə

İF-M2778 Azərbaycan dilinin tarixi

dialektologiyası fənninin

magistratura pilləsi üçün

## PROQRAMI

*Bakı Dövlət Universitetinin  
Rektorunun 17.03.2017-ci il tarixli  
R-21 sayılı əmri ilə təsdiq edilmişdir.*

BAKİ-2017

**TƏRTİB EDƏN:**

**Elbrus İslam oğlu Əzizov**  
*filologiya elmləri doktoru, professor*

**Elmi redaktor:**

**Məhərrəm Əvəz oğlu Məmmədov**  
*filologiya elmləri doktoru, professor*

**Rəyçilər:**

**Gülxanım Qüdrət qızı Vəliyeva**  
*Bakı Dövlət Universiteti Türkologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru*

**Kifayət Həmzə qızı İmamquliyeva**  
*Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru*

### **İzahat vərəqəsi**

**Fənnin məqsəd və vəzifələri.** Azərbaycan dilinin tarixi dialektologiyası fənninin tədrisində əsas məqsəd magistrantları tarixi dialektologiyanın mövzusu, vəzifələri, metodları, mənbələri və Azərbaycan dilinin dialekt sisteminin təşəkkülü və inkişafı prosesi ilə yaxından tanış etməkdir.

**Fənnin tədrisi prosesində magistrantlar bilməlidir:**

- Tarixi dialektologiyanın vəzifələrini
- Tarixi dialektologiyanın mənbələrini
- Məhellili xarakterli dialekt xüsusiyyətlərinin əmələ gəlmə səbəblərini
- İzoqlos təşkil edən fonetik, morfoloji və leksik dialekt fərqlərini
- Azərbaycan dilinin əsas ləhcələrinin və şivə qruplarının təşəkkülü prosesini

**Bacarmalıdır:**

- Azərbaycan dilinin tarixi dialektologiyasının mənbələrdən istifadə etməyi
- Etnik və məhəlli dialekt fərqlərini fərqləndirməyi
- Arxaik və innovasiya xarakterli dialekt fərqlərini müəyyən etməyi
- Dialekt sistemlərinin qarşılıqlı əlaqəsinin tarixini araşdırmağı

**Yiyələnməlidir:** Dialekt dili strukturunu və dilin dialekt bölünməsinin xarakterini tarixi inkişafda öyrənməyi.

**Fənnin tədrisi üsulları.** Azərbaycan dilinin tarixi dialektologiyası fənni mühazirə və məşğələ şəklində tədris edilir.

**Fənnin tədris planında yeri.** Filologiya fakültəsinin magistratura pilləsində 060201 Dilşünaslıq (Türkologiya) ixtisası üzrə İF-M2778 Azərbaycan dilinin tarixi dialektologiyası fənni 30 saat mühazirə, 15 saat məşğələ olmaqla cəmi 45 saat həcmində tədris olunur. Bu fənn Azərbaycan dialektologiyası, Azərbaycan dilinin tarixi qrammatikası və Azərbaycan ədəbi dilinin tarixi fənləri ilə əlaqəli şəkildə tədris olunur. Tədris prosesində türk dillərinin qədim yazılı abidələrinin və müasir türk dillərinin materialları da müəyyən yer tutur.

## Fənnə ayrılan illik saatın mövzular üzrə bölgüsü

Nö	Mövzunun adı	Müh.	Məş.
1	Tarixi dialektologiyanın mövzusu və metodları	2	
2	Tarixi dialektologiyanın mənbələri	2	2
3	XI əsrin türk dialektləri	2	
4	Azərbaycan dilində dialect fərqlərinin yaranması	2	2
5	Samitlər sistemində dialect fərqləri	2	
6	Samitlər sistemində dialect fərqləri (samitlərin dəyişməsi)	2	2
7	Saitlər sistemində dialect fərqləri	2	
8	Saitlər ahəngində dialect fərqləri	2	2
9	Morfoloji dialect fərqləri (Hal və mənsubiyət kateqoriyaları)	2	
10	Morfoloji dialect fərqləri (Feil)	2	2
11	Qədim türk leksik qatının inkişafı	2	
12	İlkin mənasını və fonetik tərkibini saxlayan sözlər	2	2
13	Fonetik və semantik dəyişikliyə uğrayan sözlər	2	
14	Azərbaycan dilinin dialect bölünməsi	2	2
15	Qarşıq tipli şimal-qərb şivələri	2	1

### Mövzular və onların məzmunu

#### 1. Tarixi dialektologiyanın mövzusu və metodları

Tarixi dialektologiya dialect dilinin quruluşunu və dilin dialect bölünməsinin (üzvlənməsinin) xarakterini öyrənən bir elm sahəsi kimi. Tarixi dialektologiyanın təsviri dialektologiya ilə əlaqəsi. Tarixi dialektologiyanın vəzifələri. Arxaizmlər və innovasiyalar məsələsi.

Tarixi dialektologiyanın əhəmiyyəti. Tarixi dialektologiyanın ədəbi dil tarixi üçün xüsusi əhəmiyyət kəsb etməsi.

Dialektlərin tarixi baxımdan öyrənilməsi üsulları. Həqiqi tarixi üsul. Müqayisəli-tarixi üsul. Daxili bərpa üsulu. Müqayisəli-tarixi və daxili bərpa üsullarının retrospektiv xarakteri.

Azərbaycan dilinin tarixi dialektologiyası sahəsində araşdırmaclar. (1)

#### 2. Tarixi dialektologiyanın mənbələri

Tarixi dialektologiyanın mənbələri (yazılı abidələr, müasir şivələr, dilçilik coğrafiyasının faktları, onomastik vahidlər). Yazılı abidələr və müasir şivələr tarixi dialektologiyanın iki mühüm

mənbəyi kimi. Yazılı abidələrin xarakteri və janrı. Yazılı abidələrin yarandığı dövrün orfoqrafiyası ilə bağlılığı. Dil faktı ilə orfoqrafiya faktının fərqləndirilməsi. Yazılı abidələrin faktlarının dialectlərin faktları ilə əlaqələndirilməsi.

İzqolosların tarixi baxımdan şərhində dil hadisələrinin məhəlli yerləşməsini göstərən dialectoloji xəritələrin əhəmiyyəti. Tarixi dialectoloji tədqiqatda onomastik faktlardan istifadə. Mikroponimlərin şivələrlə əlaqəsi. (1, 4, 5, 7)

#### 3. XI əsrin türk dialectləri

Azərbaycanda yaşamış qədim türk təyfələri və onların dilləri haqqında. Azərbaycan dilinin təşəkkülündə oğuz dili elementlərinin üstün olması. Mahmud Kaşgarinin "Divanü lügat-it-türk" əsərinə görə XI əsrin türk dilləri (dialectləri). Oğuzların dili. Qıpçaqların dili. XI əsr türk təyfa dillərinin Azərbaycan dili dialectləri ilə uyğun gələn xüsusiyyətləri. (1, 4, 5, 6, 10, 13)

#### 4. Azərbaycan dilində dialect fərqlərinin yaranması

Türk dillərinin dialect sistemlərinin tipləri. Tayfa dialectləri və məhəlli dialectlər. Azərbaycan dili dialectlərinin inkişaf mərhələləri. XII əsrdə qədərki Azərbaycan dilində dialect fərqlərinin xalqın təşəkkülündə iştirak etmiş türk təyfələrinin dil xüsusiyyətlərinə görə müəyyənləşməsi.

Dildə məhəlli xüsusiyyətlərin əmələ gəlməsini şərtləndirən amillər. Arxaizm və innovasiya xarakterində olan dialect fərqləri. (1)

#### 5. Samitlər sistemində dialect fərqləri

Dialectlərə xas olan samitlər. Tayfa dilləri ilə bağlı olan samitlər. Türk dillərinin qədim yazılı abidələrində əks olunmuş dialect samitləri. Dilarxası *k* və *γ* samitləri ilə bağlı olan fonetik xüsusiyyətlər. (1, 2, 4, 12)

#### 6. Samitlər sistemində dialect fərqləri (samitlərin dəyişməsi)

Söz əvvəlində *y* samitinin vəziyyəti ilə bağlı olan xüsusiyyətlər. *q* və *h* samitlərinin dəyişməsi ilə yaranan dialect fərqləri. Söz əvvəlində kar *t* və cingiltili *b* samitinin dəyişməsi. *p>f*, *x>h*, *q>g* hadisələri. (1, 2, 4, 12)

## **7. Saitlər sistemində dialekt fərqləri**

Uzun saitlər. Saitlərin ilkin uzanması. Saitlərin sonrakı uzanması. Diftonqlaşma hadisəsi. Saitlərin dəyişməsi.  $a>\theta$  incələşməsi.  $av\sim ov$  paralleliyi.  $a>o$  hadisəsinin meydana çıxməsi.  $e>\theta$ ,  $e>\ddot{o}$  dəyişmələri. (1, 2, 4, 12)

## **8. Saitlər ahəngində dialekt fərqləri**

Saitlər ahənginin növləri. Damaq ahəngi. Dodaq ahəngi. Söz sonunda labiallaşma və delabiallaşma hadisələrinin tarixi. Tayfa dillərində söz sonunda labiallaşma və delabiallaşma hadisələri. Söz sonunda delabiallaşma hadisəsinin səbəbləri. Saitlər ahənginin pozulmasında qalınlaşma meyili. (1)

## **9. Morfoloji dialekt fərqləri (Hal və mənsubiyyət kateqoriyaları)**

İşmin iyəlik və təsirlik hallarında məhəlli məhdudiyyətlə işlənən şəkilçilər. Halların mənaca əvəzlənməsi. Mənsubiyyət kateqoriyasının ikinci şəxsində işlənən şəkilçilər. (1, 2, 11, 12)

## **10. Morfoloji dialekt fərqləri (Feil)**

Nəqli keçmiş zamanda dialekt fərqləri. Oğuz tipli indiki zaman şəkilçiləri. Qıpçaq tipli indiki zaman şəkilçiləri. İndiki zamanın üçüncü şəxsində zaman şəkilcisinən sonra şəxs əlamətinin işlənməsi. Feilin əmr şəklinin ikinci şəxs təkində -ginən şəkilcisinin meydana çıxməsi. Feilin vacib şəklinin dialektlərə xas olan formaları. Məsdərdən sonra sözdüzəldici şəkilçinin işlənməsi. Feili bağlama şəkilçilərində dialekt fərqləri. (1, 2, 11, 12)

## **11. Qədim türk leksik qatının inkişafı**

Azərbaycan dilinin dialekt leksikasında müxtəlif tarixi dövrlərlə bağlı olan sözlər. Dialekt leksikasında türk mənşəli sözlərin çoxluğu. Qədim leksik təbəqəyə aid olan sözlər. Oğuzların dili üçün səciyyəvi olan sözlər.

Qədim türk sözlərində fonetik və semantik dəyişikliklərin əmələ gəlməsi. Müxtəlif üsullarla düzələn yeni sözlərin yaranması. Qədim türk sözlərinin Azərbaycan dili dialektlərində işlənməsi ilə bağlı olan əsas xüsusiyyətlər (semantik və fonetik eynilik, fonetik fərq, ilkin mənaya yaxınlıq). (1, 11)

## **12. İlkin mənasını və fonetik tərkibini saxlayan sözlər**

Azərbaycan dilinin dialekt leksikasında ilkin mənasını və fonetik tərkibini saxlayan qədim türk sözlərinin müyyəyən yer tutması. Bu qrupa aid olan sözlərin həm türk dillərinin qədim yazılı abidələrində, həm də müasir şivələrdə işlənməsi.

İlkin mənasını və fonetik tərkibini saxlayan qədim türk sözlərinin təhlili. (1)

## **13. Fonetik və semantik dəyişikliyə uğrayan sözlər**

Dialekt leksikasında ilkin mənasını saxlamaqla fonetik dəyişikliyə uğrayan qədim türk sözləri. Qədim türk sözlərində sait və samit dəyişmələri. Qədim türk sözlərinin dialekt fonetikasının xüsusiyyətlərinə uyğunlaşması.

Dialektlərdə ilkin mənasına yaxın olan qədim türk sözləri. Qədim türk sözlərində baş vermiş semantik dəyişikliklər: məna daralması, məna genişlənməsi. (1)

## **14. Azərbaycan dilinin dialekt bölünməsi**

Azərbaycan dilinin digər oğuz dilləri ilə ümumi və fərqli xüsusiyyətləri. Azərbaycan dilinin dialekt bölünməsini şərtləndirən tarixi, coğrafi amillər. Dialekt fərqlərinin bölgələr üzrə qruplaşması. Azərbaycan dilinin əsas ləhcələrinin və şivə qruplarının formalşılması. Keçid xarakterli şivələr. (1, 2, 3, 8, 9)

## **15. Qarışq tipli şimal-qərb şivələri**

Azərbaycan dilinin şimal-qərb şivələr qrupunun formalşılması. Şimal-qərb şivələrinin dialekt xüsusiyyətləri baxımından qarışq xarakterdə olması. Şimal-qərb şivələrinin əsas xüsusiyyətləri: şimal xüsusiyyətləri, qərb xüsusiyyətləri, cənub xüsusiyyətləri. (1, 2, 3)

## **Sərbəst işlərin mövzusu**

1. M.Kaşgari lügəti tarixi dialektologyanın mənbəyi kimi
2. "Kitabi-Dədə Qorqud" tarixi dialektologyanın mənbəyi kimi
3. Arxaizm və innovasiya xarakterində olan dialekt fərqləri
4. Söz əvvəlində y səsi ilə bağlı olan dialekt fərqləri
5. Saitlər ahəngi ilə bağlı olan dialekt fərqləri
6. İşmin iyəlik və təsirlik hallarında dialekt fərqləri
7. Dialektlərdə indiki zamanın -adu, -ədü formasının tarixi
8. Fonetik dəyişikliyə uğramış qədim türk sözləri
9. Dialekt leksikasında oğuzlara aid edilən sözlər
10. Digər türk dilləri ilə ortaq olan dialekt fərqləri

## Ədəbiyyat

### Əsas:

1. Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı). Dərs vəsaiti. Bakı, 2016, 347 s.
2. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 2008, 415 s.

### Əlavə:

3. Azərbaycan dilinin dialektoloji atlası. Bakı, 1990, 284 s.
4. Dəmirçizadə Ə.M. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1979, 268 s.
5. Əzizov E.İ. M.Kaşgari lüğəti və XI əsrin türk dialektləri // E.Əzizov. Söz xəzinəsi. Bakı, 1995, s.88-93.
6. Əzizov E.İ. Oğuz etnonimi // Dədə Qorqud-1300. Bakı Universitetinin xəbərləri, hum. elm. ser., 1999, № 1-2, s.66-74.
7. Əzizov E.İ. "Kitabi-Dədə Qorqud" və Azərbaycan dili dialektləri // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. X kitab. Bakı, 2001, s.171-177.
8. Əzizov E.İ. Oğuz qrupu türk dillərinin ümumi və fərqli xüsusiyyətləri // Dil və ədəbiyyat. 2012, № 2, s.5-7.
9. Əzizov E.İ. Azərbaycan dilində keçid şivələr problemi // Bakı Universitetinin xəbərləri, hum. elm. ser., 2015, № 1, s. 5-11.
10. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. 2 hissədə. 1-ci hissə. Bakı, 2012, 475 s.
11. Məmmədova Q.G. Nəsiminin dili və Azərbaycan şivələri. Bakı, 2004, 154 s.
12. Mirzəzadə H.İ. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, 375 s.
13. Тенишев Э.Р. Тюркская историческая диалектология и Махмуд Кашигский // Советская тюркология, 1973, № 6, с.54-61.

Çapa imzalanmışdır 19.04.2017.

Kağız formatı 60x84 1/16. Sıfariş 17. Həcmi 0,5 ç.v. Sayı 200.  
«Bakı Universiteti» nəşriyyatı, Bakı, AZ 1148, Z.Xəlilov, 23.